



Fərid Hüseyn

Yazıcıının fotosu

"Kilimancaro - 19170. fut hündür-lükə yerləşən əbədi qarlarla örtülü uca dağ silsiləsi, Afrikanın ən yüksək nöqtəsidir. Masai qəbiləsinin sakinləri onu "Allahın evi" anlamını verən "Nqaye-Nqayanın qərb zirvəsi adlandırmışdır. Zirvənin ən yüksək nöqtəsində soyuqdan do-nub qaxaca dönmüş bəbir cəsədi var. Nə idi bəbiri belə bir yüksəkliyə çəkib gəti-rən, burda nə lazımlı olmuşdu ona, - bu-rasını heç kəs bilmirdi". Bu cümlələr Ernest Heminqueyin "Kilimancaro qarla-rı" hekayəsinin epiqrafıdır. Hekayə ar-zusuna çatmış adamın təəssüfündən bəhs edir. İdeyası budur: "Zirvədən-zir-vəyə yol yoxdur, zirvədən ancaq enmək olar". Əsərin qəhrəmanı olan yazıçı (Harri) ömrünün ayrı-ayrı vaxtlarında hansı əsərləri yazmadığını görə peşmandır: "O qədər işlər olmuşdu, yazılışı o qədər mətləb vardi ki, göl görəsən. O, dünyadan necə dəyişdiyini müşahidə edirdi; təkcə hadisələri izləməklə kifayət-lənmirdi, baxmayaraq ki, yetərinəcə çox hadisənin şahidi olmuşdu, - həm hadisə-lərin, həm də insanların müxtəlif dövr-lərdə özünü necə ayrı cür aparmaları yaxşı yadında idi. Bütün bunların hamı-sını o özü yaşamışdı, hamısını öz gözüy-lə görmüşdü və bu barədə yazmağa bor-cu idi, ancaq indi daha yazmayacağı də-qiq idı".

Yazmayan, ömrü-günü bada verən, bir xəstə yazıcıının obrazını Heminquey olduqca gözəl yaradıb. Sağ ayağı qanq-rena eləmiş Harri günü-günə satıb, vaxt uzadıb yazmadığı yazılarla görə az qalır ki, dəli olsun. Ancaq gecdir. Məsələ on-dadır ki, hekayədəki Harri yazıçı Fiscer-aldin obrazıdır. İstedadını pula qurban verən, Fiscerald varlı bir qadınla evlənmişdi və hekayədə bu açıq şəkildə yazı-lı: "Varlılar bu cür darixdiricidir. Skot Fisceraldı xatırladı; o zavallının zəngin-lərə bəslədiyi heyrətamız pərəstişi, ehti-ramı yadına saldı. Onun hekayələrindən biri belə başlayırdı: "Varlılar bizlərə bənzəmir". Və kimsə deyəndə ki: "Elə-dir, onların pulu bizimkindən çoxdur" - Fiscerald zarafatı başa düşməmişdi. O, varlıları sırr dumanına bürünmüş, xüsusi irq sayırdı və bunun belə olmadığına əmin olduqda bərk sarsılmışdı".

Paradoks burasındadır ki, Heminqueyin xanımı Ellen də çox zəngin idi. Heminquey də yataq xəstəsi olmuşdu.

Hələ bu bir yana qalsın, Heminquey "Klimancaro qarları"nın qəhrəmanı ki-mi bir neçə dəfə yatağa düşmüş və yaz-maqdan əlini üzdüyü vaxtlar olmuşdu. Şərqi Afrikada iri heyvanları ovlayan vaxt aməb dizenteriyası xəstəliyinə yolu-xmuş, Londonda avtomobil, sonrala-sa təyyarə qəzasına düşüb aylarla xəstə-yatmışdı.

Bütün bunlar ondan xəbor verir ki, Harri həm də Heminqueyin özü idi. Yə-ni o Fisceraldı təsvir etməklə həm də özünün (mənəcə, xəbərsiz olaraq) portre-tini yaradırdı.

Yazıcı təsvir etdiyi obrazlara ixtiyari və ya qeyri-ixtiyari mütləq öz xüsusiyyətlərindən və yaşantılarından da nələrisə əlavə edir. Bu texminən fotoaparatlə başqasının şəklini çəkmək istəyən ada-

olduğun (çevirdiyin) dil "toxunur", onu bu və ya başqa formada mahiyyətindən əzaqlaşdırır. Deyirlər musiqinin dili yoxdur, mən razı. Ancaq musiqini yara-dan adamın ifasıyla, sonrakı ifalar ara-sında fərqi kim görməyə bilər ki? Tərcümədə orijinaldan fərq təhrif sayılır, mu-siqidə də hər yeni ifaçı onu yenidən az fərqlə ("təhriflə") yaradır, öz üslubuna "tərcümə edir" axı.

Zəhmət və qiymət

Orxan Fikrətəoğlu bir dəfə nəşriyyat-dan 500 ədəd kitabı gətirib evinə yığır. Bir qonşusu kitablara baxıb soruşur: "Bu kitabların hamısını sən yazmışsan?". Nədənsə ona elə gəlir ki, hər kitabı

Təbir caizsə

min kənardan fotosunun çəkilməsinə bənzəyir.

Dini "Don Kixot"

"Həyatda Don Kixotun ölümü və ölümünə bircə an qalmış içindəki Alonso Quijano el Buenonun oyanışı qədər də-rin dini mahiyyətli çox az şey var". Mi-gel de Unaunonun gündəliklərində rast gəldiyim bu cümlə məni dəhşətə gətirdi. Ona görə ki, Don Kixot ölüm ayağında kim olduğunu yaxşı biliirdi.

Mütənasib

Bir dəfə professor Qorxmaz Quliyev-lə səhbət zamanı belə bir fikir söylədi ki, mən heç bir yazıçının məktublarını və gündəliklərini oxumuram, çünkü o cür yazılar onların özlərinə aiddir, intim mə-sələdir.

Mübahisə doğura biləcək bu cür ya-naşma, məni qəti narahat ələmədi, cünki baxıb gördüm ki, bu münasibət Qorxmaz müəllimin üzündəki ziyyələ düz mü-tənasibdir.

Çox güman

Diktatorların əksəri, çox güman, Don Kixot kimi ölürlər.

Yox olan

İnsanın dünyaya inaminin itdiyinin bir bariz nümunəsini də icazə verin mən deyim: Daha utopik əsərlər yazılmır.

Bolkə də

Tərcümə (həm də) odur ki, tam mə-nada sən nə özünün, nə də mülliñin olan bir əsər yaradırsan. Bəzən tərcüməyə sən "toxumursan", ancaq sənin daşıyıcısı

Fikrətəoğlu bir-bir yazıb və bu nə qədər böyük bir zəhmətdir. Yazının böyük zə-hmət olduğunu bəzən belə də anlayırlar..

"Cangündən"

O.Fikrətəoğlu müharibənin sonrası çox ustalıqla yaza bilən yazıçıdır. Onun "Cangündən" hekayəsi isə şübhəsiz ki, bu mənada əvəzsizdir.

"Cangündən" hekayəsinin qəhrəmanı Qarabağ müharibəsində can qoyur, amma o döyüdüyü vaxt onun gizlənmiş tay-tuşları varlanmaqla məşğul idilər. O müharibədən qayıdan sonra iş tap-mır və gəlib qorxaq bir adama cangü-dənlilik edir. Faciə orasındadır ki, bir dəfə müharibə vaxtı qorxaqları qoruyub, onlar varlanıb və bu dəfə isə qəhrəman kimi yenə bir qorxağı (bu dəfə muzdla) qorumağa möhkumdur.

Qəhrəman, cangündə ailədə ən çox uşağı qorumağa səy göstərir. Uşağın timsalında təmizliyi (gələcəyi) qorumağa çalışır. Kəsəsi, cangündə hamını qoru-yur, bircə özündən başqa.

Anlamıram

Hər iki dünyada bədbəxt olacağını düşünən Marina Svetayeva nə istədiyini özü də bilmirdi: Rusiyada Ağ qvardiya-ya, Fransada yaşayandasə rus inqilabçı şairi Mayakovskiyə yazdığını şeirlər silsi-ləsilə qalmaqla yaratmışdı, xeyli adamı narazı salmışdı. O bir yerdə qərar tuta bilmir, bezib başqa diyarlara gedir, ayrılandan sonra isə o yerlərdə sevməyə nəsə tapırı. Buna görə də onun mətnlərini bütünlükdə anlamaq olduqca çətindir.

Paradoks

Bəzi şairlərin obrazlarının misfləşmə-sinə qarşı çıxıblar. Puşkinin "Yevgeni

Esselər silsiləsi

"Onegin"ində romantik şair Lenskini ölü-dürməsi, Mayakovskinin "Futurist Ma-yakovskinin ölümü" məqaləsi, yaxud parodiya edilən qadın obrazının Marina Svetayeva yaradıcılığında "şairənin ölü-mü" kimi eks etdirilmiş, ədəbiyyatın bu cür obrazlardan təmizləmək istəklərin-dən irəli gəlirdi.

Paradoks odur ki, Puşkin, Maya-kovski və Svetayeva hər üçü şair obraz-larının misfləşdirilməsinin əleyhinə idilər, bu barədə yazıldır, sənətin şəxsiyyətdən öndə durmasını təlqin edirdilər, ancaq taleləri elə gətirdi ki, yaşıdlıqları ömür yazılarında hökmərlə üst-üstə düşmədi. Mürəkkəb ömür yolları və ölümləri, məhz özlərindən uzaq tutmaq istədikləri "mif"i onlara çox yaxınlaşdırıldı...

Dırnaq içində

Svetlana Boym "Dırnaq içində ölüm" kitabında maraqlı bir faktı qeyd edir: "İnsanlar istəyir ki, şair aşiq olan-da Verter sayağı tragik və dəli olsun, ölündə isə Şelli, Bayron, Lermontov, Puşkin tək faciəvi və qəhrəmana yaraşan şəkildə ölsün. Şair Viqni və ya Kits kimi tənha olsa da olar, amma Sibirə sürgün edildikləri yerə qədər onları müşayiət edən xanımları və pərəstişkarları ilə şai-ranə danışan dekabrist rus şairləri tək xalqa xidmət edən görkəmli şəxsiyyət, uzaqqorən siyasetçi və inqilabçı olsun-lar".

Sənətçinin, sənətkarın faciəvi ömrü onu oxuculara bir az da yaxınlaşdırır. Əzab çəkən və ya obrazını faciələr üstünə kökləmiş bir sira yazıçılar zaman-zaman bundan xeyir də görürər. Bu gün ədəbiyyatımızda bircə dəfə jurnaldan yazısı çıxarılmış, 3-5 il jurnal-qəzetdən uzaq tutulmuş, gedib xaricdə alver edib bura gələndə dissident, mühacir obrazı yarananlar var. Hər nə qədər dəyərli şair olsa da, Mikayıl Müşfiqin nakam ölü-mü də bizim ona münasibətimizi bəzən həqiqi dəyər ölçülərindən uzaq salır. Müşfiq mif deyil, ancaq Müşfiqin mif var. O, mifi biz yaradırıq, mif həm biza mane olur, həm də şair sözünün dəyərinin bilinməsinə.

Mənə elə gəlir

Hərdən müxtəlif janrlarda yazdıqları-ma baxıb düşünürəm ki, mən eyni za-manda və hər biri də yarımcıq 10 kitab yazıram. Onlar, bütün yazdığım müxtəlif janrlı mətnlər məndən və hamidan xə-bərsiz, hər kəsin gözünü oğurlayıb bir kitab kimi birləşəcəklər. Şelli isə tamam başqa iddiada idi, düşündürdü ki, dünyada bir şeir var, bütün şairlər onun dava-mını yazır.

Ardı gələn sayda